

QARABAĞIN SU EHTİYATLARI, TƏDQİQİ, BƏRPASI VƏ SƏMƏRƏLİ İSTİFADƏSİ

Ləman Məsiyeva

Azərbaycan Texniki Universiteti

Azərbaycan Respublikasında axan çayların illik su ehtiyatları $32,3 \text{ km}^3$ qəbul edilir ki, bunun da $10,0 \text{ km}^3$ -i sərhədlərimiz daxilində formalıdır. Ümumi su ehtiyatlarımızın təxminən 25%-i Qarabağ bölgəsindədir. Yəni Qarabağ bölgəsi su ehtiyatları ilə daha zəngindir. Qarabağın su ehtiyatları dedikdə, əsasən bu çayların illik axın həcmi və hövzələrində tikilmiş su anbarlarında toplanmış su nəzərdə tutulur.

Tərtərçayın mənbəyi Kəlbəcər rayonu ərazisində 3120 m yüksəklikdədir. Kür çayına qovuşan yerdə yer səthinin yüksəkliyi 3 metrdir. Çayın su yiğdiyi sahə, yəni çay hövzəsi 2650 km^2 , uzunluğu 200 km, hövzənin orta eni 13,2 km, hövzədə yer səthinin orta yüksəkliyi 1820 metrdir. Çayın 31 qolu var, bunlardan 11-i sağ sahildən, 20-si sol sahildən çaya qovuşur. Çayda orta maillik 0,0016, isti su ətrafindakı hissədə sərt maillik 0,0055-dir. Kəlbəcər rayonu ərazisində çayın sol sahilində Zəlxagöl, Qamışlıgöl, Zələgöl və Qapıgöl adlı kiçik həcmli təbii göllər vardır. Çayda çoxillik orta sərfin qiyməti Suqovuşanda $147 \text{ m}^3/\text{san}$ müşahidə olunmuşdur.

Suqovuşan su anbarı 1975-ci ildə istismara verilmişdir. Tam həcmi $5,85 \text{ mlн.m}^3$, faydalı həcmi $5,21 \text{ mlн.m}^3$ -dir. Anbara yığılmış su ilə Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ərazilərində 96217 hektar əkin sahələrinin suvarılması nəzərdə tutulmuşdur.

Sərsəng su anbarı 1976-ci ildə istismara verilmişdir. Ümumi həcmi 560 mlн.m^3 , faydalı həcmi 500 mlн.m^3 , bəndin hündürlüyü 125 m, suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulan əkin sahələri $144,8 \text{ min hektardır}$.

Qarabağın önemli yerüstü su ehtiyatlarından biri də Xaçınçaydır. Xaçınçay mənbəyini Hacıyurd, Uyxulu, Gilqiyas, Çiçəkli və Alaqaya yüksəkliklərindən götürür. Çayın uzunluğu 119 km, hövzəsinin sahəsi 657 km^2 -dir. Çayın 5 km-dən uzun olan 12 qolu var. Qollardan 5-i sağ, 7-si sol sahildədir. 1964-cü ildə çayın macrasında su anbarı tikildikdən sonra çayın axını Kür çayına çatır. Çoxillik orta su sərfi $3,08 \text{ m}^3/\text{san}$ müşahidə olunmuşdur.

Qarabağ çatlı vulkanik süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və onlar nisbətən dağətəyi ərazilərdə səth çıxaraq bulaq şəklində çayları qidalandırır. Hidrokimyəvi xüsusiyyətləri – kalsium hidrokarbonatlılığına görə onların ümumi codluğu nisbətən aşağıdır. Həm də xüsusişlə onların yuxarı hissələrində meyllilik və sululuk çox, axın sürəti böyük olduğundan, bu çaylar hidroenerji ehtiyatları ilə də zəngindir. Onların Azərbaycanın digər sahələrindəki suvarma sistemlərinə daxil olması, eyni zamanda, ərazidəki Sərsəng, Suqovuşan, Ağdamkənd, Xaçınçay və s. su anbarları ekoloji bərpə prosesinin sürətlənməsinə təkan verəcəkdir.

İşgal zamanı bu çayların qarşısı ermənilər tərəfindən kəsildiyinə görə, Qarabağın dağətəyi ərazilərində qazılmış çoxlu artezian quyularının suyundan istifadə olunurdu. Bu sular çox təmiz, yeraltı sular olduğuna görə onlardan içməli su kimi möşətdə istifadəsi daha məqsədə uyğundur. Çay suları isə minerallar, üzvü birləşmələr baxımından zəngin olduğundan əkin sahələrinin suvarılması üçün daha münasibdir.

İşğaldən azad olunmuş ərazilərin su ehtiyatları iqtisadiyyatımızın irəliləyişində dönüş yaradacaq, bu ehtiyatlar suvarılan torpaqların artırılmasına, suya olan tələbatın ödənilməsinə, digər su ehtiyatlarının paylanması və idarə olunmasına yetərincə müsbət təsir göstərəcəkdir.